

Şərqiñ “dəmir ledi”si Bənəzir Bhuttonun Azərbaycan sevgisi

Azərbaycana dost olan, hər zaman haqlı mübarizəmizdə bizi dəstəkləyən dövlətlərdən biri də Pakistanıdır. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlər yüksək səviyyədə qurulub. Xüsusilə, onu qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Diplomatik əlaqələr 1992-ci ilin iyun ayından qurulsa da, dostluq, qardaşlıq münasibətləri hələ əslər əvvəl mövcud olmuşdur.

Pakistanın Multan şəhərindən olan tacirlər İpek yolunun üzerinde yerləşən Bakiya gələr, aylarla burada qalar, ticaret edərlər. Bu səbəbdən də Bakı xanları İçərişəhərdə pakistanlı tacirlər üçün Multani karavansarası inşa etdirilmişdir. Özündə böyük bir tarixi yaşadan abidə bu gün də İçərişəhər Milli Qoruğunda yerləşir və mədəni-tarixi irs kimi Azərbaycan hökuməti tərəfindən qorunur. Dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha bir nümunəsi isə Azərbaycan milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, hələ ötən əsrin əvvəllərində Pakistan Böyük Britaniyanın müstəmləkəsi olduğu zaman əhali arasında ölümcül epidemiyə yayılır. Kütłəvi xarakter alan xəstəlik səbəbindən 100 minden çox insan həyatını itirir. Epidemiya ilə mübarizə aparan Pakistanda xəstəliyin qarşısını almaq üçün dərman və preparat qılığı yaranır. Ölümə üz-üzə dayanan pakistanlıların köməyinə çatan isə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olur. O, şəxsi vəsaiti hesabına 300 min am-pul peyvənd alaraq Pakistana göndərir. Bununla da böyük bir xalq məhv olmaq təhlükəsindən qurtarır.

İki dövlət arasında six münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Əlaqələrimiz bu gün də ister siyasi, iqtisadi, istərsə də mədəniyyət və müdafiə sahəsində yüksək səviyyədə davam etdirilir. Hələ Birinci Qarabağ müharibəsi zamanı Pakistan öz qəti mövqeyini nümayiş etdirmiş və Azərbaycana dəstək verərək həmrəylik göstərmişdir. Digər bir təqdirəli addım isə Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanımasıdır. Bu ölkə hələ də Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb və onu dövlət kimi tanımayıb.

Qeyd etdiyimiz kimi, münasibətlər qarşılıqlıdır və Azərbaycan da bütün platformlarda Pakistanın mövqeyini dəstəkləyir. 2002-ci ilde Azərbaycan Respublikası ile Pakistan İslam Respublikası arasında "müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş" də hər iki ölkənin hərbi-siyasi sahədə tərefədaşlığının prioritet istiqamətləri əks olunub. 2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş ikinci Qarabağ müharibəsində də Pakistan birmənəli olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Münaqışının elə ilk günü qardaş ölkə Ermənistən silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yayıdı.

Qeyd etdiyimiz kimi, diplomatik əlaqələr 1992-ci ilde qurulmuş, 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycanın İsləmabadda səfirliliyi açılmışdır. 1993-cü ilə yenidən hakimiyətə gələn Heydər Əliyevin Azərbaycan ilə Pakistan İslam Respublikası arasındaki dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsində böyük rol olmuşdur. Bu mənada Heydər Əliyev Fonduun Pakistanla bağlı layihələri xüsusi əhəmiyyət daşıyır. 2012-2018-ci illərdə Heydər Əliyev Fonduun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fonduuna xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunub, həmçinin Xayber Göz Fonduun yeni blokunun və gözlemə otaqlarının tikintisi üçün maddi yardımalar edilib, Dera İsmayıllı Xan bölgəsində Heydər Əliyev Su Təchizati sistemi yaradılıb. Eyni zamanda Peşəvar Serebral Iflic, Peşəvar Ana və Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilib.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Bənəzir Bhutto ilə görüşündən sonra ikitərəflı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bəli, prezident qızı, prezident xanımı və islam aləminin ilk qadın baş naziri, Şərqiñ "dəmir ledi"si adlandırılın bu qadın Azərbaycana olan hörmət və məhəbbəti ilə daim seçilmişdir. Zülfüqar Əli Bhuttonun ailəsində dünyaya gələn xanım Bhutto



Azərbaycan-Pakistan münasibətlərinin əsaslarını quran siyasetçilərdən olub. Məhz Heydər Əliyevin 1996-ci ilə Pakistanə səfəri zamanı Bhutto ilə keçirilmiş görüşdən sonra ölkələrimiz arasında münasibətlərin əsası qoyulmuşdur. Həmin tarixi səfər zamanı iki ölkə arasında bir sıra önemli sənədlər imzalanmışdır. Baş nazir olduğu dövrədə Pakistan Azərbaycana mənəvi dəstək verməklə yanaşı, Birinci Qarabağ müharibəsi zamanı işgal olunmuş torpaqlardan didərgin düşmüş insanlara bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdi. Həmin yardım tibbi ləvazimatlar, qida məhsulları və geyim əşyalarından ibarət olmuşdu. Həmişə möhkəm iradəsi ilə seçilən xanım Bhuttonun ölkəmizin ağır günlərində, Ermənistən işgalçılıq siyaseti nəticəsində 1 milyondan artıq məcburi köçkünlər düşmüş azərbaycanlıya olan diqqəti də bunun bariz nümunəsidir.

Cəsarətli addımları ilə seçilən Bənəzir Bhutto Amerikanın ovaxtkı prezidenti Corc Buşa (ata Buşa) verdiyi cavab tarixə əvvəlib. Belə ki, həmin dövrədə Amerikanın islam adından çıxış edən terrorçulara verdiyi dəstəkdən narahatlığını bildirərək söyləmişdir: "Siz (yəni ABŞ) Frankensteyn yaratmaqdınız". Məşhur ingilis yazıçısı Meri Şelli məşhur "Frankensteyn" romanı ilə tanınmışdır (Qərb ədəbiyyatında geniş əks-səda doğuran Viktor Frankensteyn cansız materiyadan canlı varlıq yaratmaq istəyir. O, öz istəyinə nail olur. Ancaq yaratdığı (yəni Bənəzir Bhuttonun nəzərdə tutduğu Frankensteyn) son dərəcə bədheybət bir varlıq kimi ortaya çıxır və onu yaradan Viktor Frankensteyni belə dəhşətə getirir).

Bənəzir Bhutto hələ 1980-ci illərin sonunda uzaqgörenliklə vurgulayırdı ki, Amerika öz yaratdığı terror şəbəkəsində dəhşətə gələcək. İller öncə deyilmiş bu cəsarətli fikir bu gün də öz aktuallığını qoruyub saxlayır.

Ramidə YAQUBQIZI,
"Respublika".